

# PÖEZİYA BÜKEŞTİ

## Qəbələm

*Sevda Ağasıyeva Uludaş kəndində Şahmurad müəllimin ailəsində dünyaya göz açıb. Hazırda IV sinifdə oxuyur. Böyük bacısı Lalə kimi vətənə, doğma Qəbələyə ürəkdən bağlıdır, onu canı qədər sevir. Qəzetimizin 17 noyabr 2014-cü il tarixli nömrəsində onun bacısı Lalə Ağasıyevanın "Azərbaycan" şerini dərc etmiş. Bu nömrəmizdə isə Sevdanın "Savalan" qəzetində işq üzü görmüş "Qəbələm" şerini dərc edirik. Şöhrətimsən, şanımsan, Ürəyimsən, canımsan, Damarımda qanımsan, Qəbələm, ay Qəbələm. Ağaclar çətirindir, Çiçəklər etirindir, Bulaqların sərindir, Qəbələm, ay Qəbələm. Dərənə yaşıł xalı, Sərib Qafqaz dağları. Gözəldir insanların, Qəbələm, ay Qəbələm!*



## Düşmənin canına saldın vəlvələ

(Azərbaycanın «Milli Qəhrəmanı» Mübariz İbrahimovun əziz xatirəsinə).

Doğulanda sən qəhrəman doğuldun,  
Vətən sənə oğul dedi, güvəndi.  
Hünərini eşidəndə düşmənlər  
Üstünə qorxudan sular ələndi.

\*\*\*

Düşməndən haqq-hesab çəkməyə<sup>\*</sup>  
getdin,  
Onların canına düşdü vəlvələ.  
Bəlkə də diğalar heç görməmişdi

Sənin tek yenilməz bir igid hələ.

\*\*\*

Adın Mübarizdi, oldun mübariz,  
Qıydın öz canına qorxmadan qandan.  
Ölümün sarsıtdı hər Vətən oğlun,  
Vətəni çox sevdin doğma anandan.

\*\*\*

Çəkdin millətinin namusun, arın,  
Oldun Vətən üçün «Milli Qəhrəman».  
El-oba unutmur, yaddan çıxarmır,  
Vətən üçün ölenləri hər zaman.

## İlk müəllimim

(İlk müəllimim Xancan Rəşidovun əziz xatirəsinə).

Unuda bilmirəm heç zaman səni,  
Ey mənim hörmətli ilk müəllimim.  
Şəm kimi alışib-yandın yolumda,  
Şəmdən bəhrələnib mən də isindim.

\*\*\*

İlk dəfə məktəbə gəldiyim günlər  
Düşəndə yadıma kövrəlirəm mən.  
Bəzən əzizləyib, bəzən danlayıb  
Məni həyat üçün hazırladın sən.

Gecəni gündüzə qatdın bu yolda,  
Sevdin ömrün boyu öz sənətini.  
Bilirəm, heç zaman eksik etmədin  
Qəlbində bizlərə məhəbbətini.

\*\*\*

Mənim yollarıma sən nur ələdin,  
Zirvədən-zirvəyə ucaldım, qalxdım.  
O soyuq məzara sən köçən günü  
Kövrəldim, arxanca baxdım, hey baxdım.

\*\*\*

Bu gün aramızda yerin görünür,  
Ruhun bir heykəldir önumdə mənim.  
Sənin qələmindən güc-qüvvət alıb  
Axır ki, bir günü arzuma yetdim.

Emin BARATOĞLU.

## Hacı Elçin

Sahibkar Hacı Elçinin xatirəsinə ithaf edilir.

Göz yiğilmir yoldan, izdən,  
Dərd alsə da səni bizzən,  
Silinməzsən qəlbimizdən.  
Ağlayıraq içün-icin,  
Nə tez getdin, Hacı Elçin?

\*\*\*

Yoxluğun sinə dağladı,  
Zümürüdlər qara bağladı,  
Lətiflə hamı ağladı,  
El yas tutdu sənin üçün,  
Nə tez getdin, Hacı Elçin?

\*\*\*

Xaricdə loğman aradın,  
Heyif, olmadı imdadın,  
Nakam qaldı cüt övladın.  
Yaxtsız köçən də  
dünyadan  
Yaşayacaq təmiz adın.  
Arzuların olacaq çin,  
Allah qoysa, Hacı Elçin.  
**Əhməd MƏMMƏDLİ,**  
**Nic qəsəbəsi, müəllim.**

## Gəl unudaq bu sevgini

Bu sevginin atası yox,  
Bu sevginin anası yox,  
Bu sevginin sonası yox,  
Bu sevgiyə yanası yox,  
Gəl, unudaq bu sevgini.  
Noğulu yox bu sevginin,  
Nağılı yox bu sevginin,  
Heç ağlı yox bu sevginin,  
Gəl, unudaq bu sevgini.  
Hani onun həsrət-qəmi,  
Göz yaşları vüsal dəmi?  
Bu sevginin nəyi var ki,

Bəlkə, sevən oldu səni,  
Gəl, unudaq bu sevgini.  
Sevənləri aldadırıq,  
Bu sevgiyə biz ki, yadiq.  
Sevməyi də bacarmadıq,  
Gəl, unudaq bu sevgini.  
Həmən yerdə axşam olaq,  
Bu sevgiyə düşmən olaq,  
Sən də, mən də peşman olaq,  
Gəl, unudaq bu sevgini.

Rasim BAYRAM,  
Nic qəsəbəsi.

## Yer kürəmiz necə kiçikmiş

Həyatçın əzəldən beş əsas vardır,  
Bunlardan ikisi güneşe xasdır.  
Birisı istilik, birisi işq,  
Işığı aləmə verir yaraşq.  
Neçə dövr edilmiş əzəldən həyat,  
Hardadır bu haqda dürüst məlumat,  
Yalnız fərziyyədir bizə çatanlar.  
Nə qədər alımlər baş çındırıblar,  
Qərara gəlməyib onlar bir yolluq,  
Yumurta yaranıb əvvəl ya toyuq.  
Bu zaman dövr edir min il, milyon il,  
İnsanın istəyi tükənen deyil.

Yetişdi o artıq kosmos əsrinə,  
İdrakı siğmadı Yer kürəsinə.  
Uzaq səmalara sarı boylanır,  
Ulduzlarda yeni həyat axtarır.  
Qaqrın kosmosdan boylanıb demiş:  
Bizim Yer kürəmiz necə kiçikmiş.  
Qəlbimi qorxudur qorxunc təzadlar,  
Hər insan qəlbində min cür dilek var.  
Kimisi ulduzla, ayla əlləşir,  
Kimisin qəlbini ehtiyac özür.

**Mirzəbala YEDİYAROV,**  
**Bılıx kəndi.**

## İncəsənət məktəbində «Açıq dərs» saatı

Qəbələ İncəsənət Məktəbinin həyətinə daxil olarkən hər otağın pəncərəsində süzlülüb etrafa yayılan metodik və klassik əsərlərdən fraqmentlər insanı sanki sehirli bir aləmə aparır. Sükütu yalnız musiqi sədaları pozduğu halda sınıf otaqlarının birində V sinif forte-piano şöbəsinin şagirdlərinə musiqi ədəbiyyatı fənnindən «Açıq dərs» saatı idi.

«Açıq dərsdə» məktəbin müəllimlərindən Mətanət Xurşudova, Sevinc Osmanova, Rəqsanə Kərimova və başqaları iştirak edirdilər.

«Açıq dərsi» musiqi ədəbiyyatı fənnini tədris edən Elnarə Qocayeva aparırırdı.

«Açıq dərs» Lüdvik Van Beethovenin (1770-1827), Volfqanq Amadey Mozartın (1756-1791) hayat və yaradıcılığına aid idi. Dərsin izahından sonra şə-

girdlərdən Tərəne, Mirzə, Badam və başqaları verilən sualları düzgün cavablandırırlar. Onlar forte-piano arxasına keçərək klassiklərin əsərlərindən parçalar səsləndirdilər.

Şagirdlərin çıxışları müəllimlər tərəfindən bəyənildi və alqışlandı. Sinifdə şagirdlərin «Açıq dərsə» hamının bir nəfər kimi hazırlığı tərifə layiq oldu.

Tədbirin sonunda fənni tədris edən Elnarə müəllimə klassiklərin əsərlərinə müraciət etdi, əsərlərdən fraqmentlər çaldı.

«Açıq dərs» dərsi izləyən müəllimlər tərəfindən də yüksək qiymətləndirildi. Klassiklərin əsərlərini öyrənən şagirdlər onların musiqi dünyası ilə daha yaxından tanış oldular.

**Məleykə ŞIRİNZADƏ,**  
**Qəbələ İncəsənət Məktəbinin forte-piano şöbəsinin V sinif şagirdi.**

## Tapmacalar

Daxmadadır obası,  
Qaranlıqdır yuvası,  
Qaranlıqda şəbəkə toxuyar,  
Dünyaya möcüzə oxuyar.

\*\*\*

Xoş ətirli dadi var,  
Çerdək üstə adı var.

\*\*\*

Özü bir az acıdı,  
Xörəklərin tacidi.

\*\*\*

Suyu var, yoxdur arxi,  
Üstündə kendir çarxi.

\*\*\*

Çayı da var, suyu da,  
Balaca bir quyuda.

\*\*\*

Tərsinə yazılıb, Mirzələrdədi,  
Bəzən əli əyri gürzələrdədi.

\*\*\*

Şakalatdır, plov tamı.  
Çox iştahla yeyər hamı

\*\*\*

Dəmirdəndir özü

Ağzında tutar közü.

\*\*\*

Dörd ayağı,  
Beldə dayağı.

\*\*\*

Başı boşdur, kanarı şüşə,  
Axşam olanda o düşər işə.

\*\*\*

Bir əli var iki diş,  
Ot yeməkdir onun işi

\*\*\*

Dodağı çıraq boynu samı,  
Baxanda onu tanıyr hamı.

\*\*\*

Rənglərə boyanar,  
Havada da dayanar.

\*\*\*

Gözə görünməz ləlidə yatar,  
Əl vursan, səni öldürüb atar.

\*\*\*

Havaya qalxar gözle görünməz,  
Qayıdır gələr yerə üzü bilinməz.

**Sabir MƏMMƏDOV,**  
**Xırxatala kəndi.**